

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

Forma № 2S

**SIĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN
MƏNFƏƏT VƏ ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Siğortaçının (təkrarsığortaçının) və ya siğorta brokerinin adı: "Amrah Siğorta" ASC

Hesabat dövrü: 01 Yanvar 2015-ci il

ilin əvvəlindən artan yekunla

manatla

Gəlirlər	Məbləğ
Əsas əmaliyyat gəliri:	1 109 422,17
birbaşa siğorta üzrə siğorta haqları	1 109 392,17
təkrarsığorta üzrə təkrarsığorta haqları	-
siğorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	-
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdalar üzrə	30,00
Xalis siğorta ehtiyatlarının dayışması (müsbət və ya mənfi)	- 619 918,23
İnvestisiya gəlirləri üzrə	405 882,50
Subroqasiya gəlirləri	
Sair gəlirlər	2 201,62
CƏMI GƏLİRLƏR	897 588,06
<hr/>	
Xərclər	
Əsas əmaliyyat xərcləri:	477 984,70
siğorta ödənişləri və siğorta məbləğləri üzrə	466 041,14
qaytarılan siğorta haqları üzrə	11 793,56
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş siğorta haqları üzrə	150,00
qarşışılınma tədbirləri fonduna ayırmalar üzrə	
siğorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	564 234,84
Sair xərclər	185,66
CƏMI XƏRCLƏR	1 042 405,20
Maliyyə mənfəəti (zərəri)	- 144 817,14
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	- 144 817,14
Mənfəət vergisi	
Hesabat dövründə xalis mənfəət (zərər)	- 144 817,14

BÜDCƏYƏ və BÜDCƏDƏNKƏNAR ÖDƏNİŞLƏR

manatla

Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
Mənfaətdən vergi	-	75 466,96
Əlavə dəyər vergisi		
Gəlir vergisi	24 565,87	16 925,89
Əmlak vergisi	185,66	134,15
Torpaq vergisi		
Aksizlər		
Ödəmə mənbəyində vergi (4%)	4 954,94	4 954,94
Sair vergilər		
Sosial siğorta və təminat	44 315,28	39 085,28
Məcburi ödənişlər (0,3%)	2 667,71	1 488,35
Iqtisadi sanksiyalar		

İdarə heyətinin sədri: Ağasiyev E.

Baş mühasib: Tağıyeva R.

M.Y.